

Global məsələlər bir yana dursun, elə olur ki, kişi məmurlar tribunalardan uşaq bağçaları haqqında nitqlər söyləyirlər. Halbuki onlar uşaq bağçasının, körpələr evinin əsl mahiyətinin nədən ibarət olduğunu bilmədiklərini elə öz nitqləri ilə sübut edirlər. L.Mövsümova yazar: "Yüksək rütbəli məmурun məktəblərin problemlərindən bəhs etdiyini televiziya ekranından görmək mümkündür, ancaq məktəblərin həyatında öz uşaqlarını dərsə gətirən, müəllimlərlə görüşüb məktəbin və şagirdlərin problemlərinin həllinə çalışan valideynlər arasında, böyük məmür kışılər bir yana dursun, suravi vəzifələrdə işləyən, hətta işləməyən ataları belə çox az görmək olur."

Bu problemləri birbaşa həll edən qadınlar isə, o zaman, onları həlli haqqında qərar çıxaranlar, o qərarların icrası üçün əmr verenlər niye yalnız kışılər olmalıdır? Bir halda ki, istehsalat və siyaset sahələrində qadınların yaradıcı əməyindən, idarəedici gücündən istifadə olunmasına tekce stereotiplər deyil, həm də ayrı-ayrı fərdlərin maraq və mənafələri mane olur, əslində, birinci maneəni də aradan qaldırmağa qadir olan qanunvericilik aktlarının gücünü ilə, ikincini da-ha asan aradan qaldırmak olmaz mı? Sual şəklinde çıxardığımız bu nəticəni bele bir cavabla tamamla-mağdı düzgün sayırıq: - Olar, ancaq qanunları təkmilləşdirmək, qadın-ların obyektiv olaraq siyasileşməsi (biz bununla onların bütün müm-kün ictimai və idarəetmə fəaliyyətini nəzərdə tuturuq) prosesinin qarşılaşdığı sərt müqaviməti bu yolla qırmaqla. Deməli, bu prosesə əngel olan ən böyük maneə elə kışılərin kasta (qapalı, gizli mənafə) ruhu ilə six birləşmiş inzibati-idare əlaqələrindən ibarət "kişi struktur-ları"nın yaratdığı kamil (bitkin) ol-mayan qanunvericilikdir. Bu maneəni qüvvətləndirən başqa maneə kimi qadınların siyasi maraq-larıni ictimai təşkilatların mövcud olmamasını göstərmək olar."

Bütünlükdə, qadınların hadisə-lərə verdikləri qiymətin emosional çalıları daha güclü olsa da, onların siyaset sahəsində ictimai rəyi, kışılərin reyindən daha yavaş və da-ha ehtiyatla formallaşır. Qadınların ictimai rəyinin "nizamlayıcıları" on-ların sosial tələbatları və uzunmüddətli səciyyə daşıyan maraqlarıdır ki, məişətdə həmin maraqlar bunn-lardan ibarətdir: ailənin qorunub-saxlanması, uşaqların qayğısına qalmaq, yaxın adamların xoşbəxtliyi, yaşamaq hüququnun real təmi-nati, sabahki güne inam, qadınla-rın siyaset sahəsindəki maraqları isə sosial sabitlikdən və ictimai asayışdən ibarətdir. Qadınların verdiyi qiymətlərin istiqaməti, adə-tən, kışılərin verdiliyi qiymətin isti-qamətdən daha əsaslı olur. On-larda bitəref, subyektiv rəyə bağlı olmayan mülahizələr kışıləre nis-bətən üstünlük təşkil edir. Görü-nür, qadın xasiyyətinin dözuñlü-lük, güzəşte getmək, təcavüzkarlıq və qətiyyət dərəcəsinin aşağı olması kimi cizgileri öz təsirini gös-terir. Mülliif qeyd edir ki, sosial proseslərin dinamikliyi (hərəkiliyi) qadınla-ictimai diqqətinin dairesini genişləndirmiştir. Onlar müxtəlif partiyalalar, təşkilatlar, bazar müna-sibətlərinə kecid və milli konfliktler haqqında, öz ictimai təşkilatlarının fəaliyyəti haqqında öz fikirlərinin açıq bildirir, indiki zaman və gəl-ək haqqında fikirlər yürüdürlər.

Artıq yuxarıda, qeyd olunduğu kimi, hazırda qadın şüurunun siyasileşməsi prosesi gedir. Bu proses çox vaxt kişi mühitində gedən pro-seslər kimi qəti, sürətli və təcavüzkar proses deyil. Ancaq əksinləşməkələr və konfliktlərle, çox vaxt özü-nün heç də demokratik olmayan şüurlarını və qərarlarını cəmiyyətə qanun kimi sıriyan kütə hakimiy-

yəti oxlokratiya ilə bağlı siyasileş-mənin səviyyəsi, her halda, yuxarı qalxır. Özü də demokratikləşdirmə şəraitinin doğurduğu artmaqdə olan siyasileşmə ilə qadınların si-yasileşməmiş təşkilatlar olan mə-dəniyyət, maarif, ekolojiya, infor-masiya, əyləncə təşkilatlarına təbii meyili arasında real ziddiyət ya-ranmışdır.

Bələdliklə, qadınların ictimai fə-allığı da bir neçə istiqamətdə inki-şaf edir. Onlar siyasi partiyaların və hərəkatların fəaliyyətində iştir-ak edir, yaxud onlara tərefdar çı-xır, yardım göstərir, onlara reğbət bəslədiklərini, onlara həmrəy ol-duqlarını bildirirlər. Onlar dini təş-kilatlarından tutmuş, sahibkarlıq təş-kilatlarında birbaşa siyasi istiqaməti (adiyyəti) olmayan müxtəlif cəmiyyətlərin (assosiasiyaların), ittifaqların, klubların və komitələrin üzvləridir. Onlar öz tərkibinə görə, sərf qadın təşkilatları yaradır, buna baxmayraq, bu təşkilatlar bö-yük sayıda sosial maraqları müdafiə edirlər. Qadın təşkilat və hərə-katlarının bütün bənövləri bir-biri ilə qarşılıqlı əlaqədardır. Üstəlik, onlarda çox vaxt eyni adamlar feal əməkdaşlıq edirlər.

L.Mövsümova göstərir ki, çox-partiyalılıq əhalinin bütün gruppular üçün, elecə də, qadınlar üçün siyasi seçim imkanını genişləndirir, zəruri olaraq, məhz müəyyən bir sosial-demografik qrupun maraqlarını müdafiə edən müstəqil təşkilatların yaradılması məsələsini qo-

da dövlət idarəciliyini və ictimai idarəciliyin bütün həlqelerində rəhber vezifələri tutmaq üçün öz na-mizədlərini irəli süre bilerlər.

İnsan fəaliyyətinin, elə bir sa-həsi yoxdur ki, onda Yer kürəsinin bütün əhalisinin yarısını, müstəqil əhalisinin üçdən birini təşkil edən qadınların iştirakı olmadan keçin-mək olsun. Qadınların enerjisi, ira-de və təşəbbüsü möhkəm və sar-sılmaz sühl uğrunda mübarizədə, xüsusilə, parlaq şəkildə üzə çıxır. Sabitlik, sakitlik və sühl qadınların marağına uyğundur. Ölümə əbədi düşmən, bəşəriyyəti mehv olmaq təhlükəsindən qorumaq, insan nəslini qoruyub- saxlamaq uğrun-da mübarizə olan milyonlarla qadın-nın və qızın cəhdləri onların müha-ribə əleyhinə hərəkatı ilə ifadə olunur. Bu işdə beynəlxalq qadın təş-kilatlarının və hərəkatlarının böyük rolü vardır. Bir neçə il qabaq Ukraynanın Krim vilayətinin Aluştə şəhərində "Sühl, ekolojiya, səhiyye, qadının statusu" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Həmin seminarın dünyadan müxtəlif bucaqlarından bəşəriyyətin zərif qismi olan qadınların nümayəndələri toplaşmış, orada müasir həyatın aktual problemləri və qadınların onların hellində iştirakının formalı-ri müzakirə olunmuşdur. 1995-ci ilin sentyabrında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində qadınların IV Ümumdünya Konfransı, həmin ilin oktyabrında Rusiya Federasiyasının paytaxtı Mosk-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Qadın şüurunun siyasileşməsi

yur.

Burada, haqlı olaraq, liderlik (başçılıq) məsəlesi ortaya çıxır. Bu zaman başqalarını öz aradıca apa-ra bilən liderlər lazımdır? Sözsüz, lazımdır. Ancaq burada siyasi liderlik problemi, xüsusiilə, mürrekkeb məsələdir. Çünkü qadınlar, öz psixoloji xüsusiyyətlərinə görə, birləşməkdə çətinlik çəkirler. Onların qadın mühitində bütün formaları ilə, əməli olaraq, sakitleşmək bil-məyyən emosionallıq, həyəcanlılıq, nüfuzlara (nüfuzlu adamlara) itaət kimi xüsusiyyətləri onların böyük qruplar şəklinde həmərylik etmələrinə mane olur. İşdir, bura qadınların ailədəki və istehsalatdakı məş-ğullugu da eləvə etsek, onda, məsələn, qadın partiyasını "bat-maqdan xilas etməyin" neçə mürrekkeb bir iş olduğunu başa düşmək olur. Yox, belə desək ki, müstəqil qadın partiyası yaratmaq, hə-ləlik, gələcəkdə mümkün (cinsi əlamətə görə siyasi təşkilat yaratmağın özü şübhəli görünür) olan bir işdir, onda pillələrdən olan dövlət orqanlarında, partiyalarda, müxtəlif ictimai təşkilatlarda və cə-miyyətlərdə qadın fraksiyalarının yaradılması ki, bütünlük, real bir şeydir. Qadınlar, siyasi və ideya fərqlərindən asılı olmayıaraq, özü-lərinəməxsus maraqlarını, ailəni, anaları və uşaqları qorumaq üçün fraksiyalarda birleşə, fraksiyalarda

vəda "Zaqafqaziya qadınlarının "Sühl və demokratiya" uğrunda dialoqu" mövzusunda konfransı keçirilmişdir. Bütün bu yüksək forumlarda Azərbaycan qadınları en fəal şəkilde iştirak etmişlər.

L.Mövsümova yazar: "İndiki dövrde təbii və ictimai sistemlərin kortebii inkışafı və məhdud olma-yan istismarı xətti sona yetir. Bə-şəriyyət öz qədim tarixindən, çə-tinlikdə də olsa, ayrılır. Elə bı sivi-lizasiyaya kecid başlanır ki, orada ekoloji və sosial sabitlik, idarə-o-lunma və humanistlik problemləri daha mühüm əhəmiyyət kəsb edir. Qadınlar Yerin təbii sərvətlərinin dağıdılması, okeanın çirkəndirilmesinə, təbii həyat formalarının yoxsullaşdırılmasına, ozon qatının məhv edilməsinə qarşı çıxır, planətin böyük bir hissəsini tutan lo-kal (məhdud) ekoloji fəlakətlərin yox edilməsi uğrunda mübarizə aparırlar. Məhz elə bu işdə də, qadınlar bir nəcib məqsədi həyata keçirmək zəminində, qibə edilmə-yə layiq həmərylik nümayiş etdirir-lər.

Qadın hərəkatı özünün başlıca vəzifəsi olaraq qadınların kişilərlə yalnız formal iqtisadi, siyasi və so-sial bərabərliyi uğrunda deyil, ək-sine, bütün bu sahələrdəki faktiki bərabərliyi uğrunda mübarizəni irəli sürür. Biz kişi ilə qadının bəra-bər olmadığından danışanda, baş-

ıca olaraq, onları əməyin intensivliyi, əməkhaqqı və iş müddəti mə-sələsində bərabərləşdirməyi nə-zərde tutmur. Praktiki olaraq, biz qadınla kişinin bərabərliyinə müəyyən "bərabərsizlik" tətbiq edərək, analığın ən mühüm ictimai vəzifə olduğunu nəzəre almaqla gedirik.

Elə kişilərlə qadınların təbii ilə, istehsal qüvvələrinin inkışaf səviyyəsi ilə kişi ilə qadının ailədə, uşaqların tərbiyəsində rol ilə, psi-ologiyalarının müxtəlifliyi və gün-dəmdən çıxarıla bilməyen başqa amillərlə şərtlənən faktiki bərabər-

sizliyinin aradan qaldırılması prob-lemlərini götürək. Onların, xüsusi, sosial psixologiya və pedaqo-gika, sosiologiya, politologiya, iqtisadiyyat və başqa elmi fənlərin ar-ḍicil və gərgin diqqətine, təhlilinə ehtiyacı var. Azərbaycan üçün mənfi hesab olunan fəhişlik, por-noqrafiya kimi təzahürərin kökləri ni açıb göstərən, ailə-nikah münasibətlərinin möhkəmlənməsi, ailə-nın statusu və qadının cəmiyyətdə ictimai rolunu, qadının və ailənin bazar iqtisadiyyatına girməsi mə-sələlərini təhlil edən dolğun, fun-damental və tətbiqi işlərə ehtiyac artır.

Bu gün elmi baxımdan, bu problemlərdən hansıları daha mü-hüm və aktualdır? Hər şeydən ev-vəl, sosial-iqtisadi və mənəvi inki-

şafın sürətlənməsində-qadınların əmək və yaradıcılıq payının çoxal-dılması məsələləridir ki, onların əsasında qadınların ictimai isteh-salda, elmdə, mədəniyyətdə və təhsildə iştirakının demoqrafik, so-sial və estetik nəticələrinin hər-teffli uçota alınması durur.

Kapitalist ölkələrinin təcrübəsi-nə əsaslanaraq, qeyd etmek lazımdır ki, demokratiya instilutlarının inkişafı ilə, vətəndaş cəmiyyətinin formallaşması ilə qadının azad edilməsi, onun cəmiyyətdə layiqli yer tutması prosesləri sıx surətdə başlıdır."

"Qadın məsəlesi"nin həlli və cəmiyyətin demokratikləşdirilməsi - bunlar iki qarşılıqlı əlaqədə olan prosesdir. Burada, başlıcası o deyil ki, sonuncu özlündə heyatın bütün sahələrində qadınlarla kişilər üçün bərabər imkanlar yaradır, əksinə, odur ki, yalnız göstərilən şəraitdə qadınların maraqlarının ifadəsinin və reallaşmasının yeni, totalitar dövlətə xas olmayan for-malarının meydana çıxməsi üçün ilkin şərtlər yaranır. Bu isə, qadın-ların "sosial müdafiə obyekti"ndən fəal hərəkət edən şəxsiyyətə çev-rilməsi yoluna ilk addım və cəmiyyətdə onların vəziyyətinin köklü dəyişilməsinin zəruri şərtidir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru